



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə
Dövlət Proqramı”



INHA UNIVERSITY

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ İLƏ
CƏNUBİ KOREYANIN İNHA UNİVERSİTETİ
ARASINDA İCRA OLUNAN İKİLİ DİPLOM PROQRAMI (İDP)

BAKALAVRIAT SƏVİYYƏSİ ÜZRƏ

TEZ-TEZ VERİLƏN SUALLAR (FAQ/MVS)

1. İkili Diplom Proqramı (İDP) nədir və onun icrası zamanı nələr nəzərdə tutulub?

- Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın 3.1-ci bəndinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi nəzərdə tutulur.

2. Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universitetinin birgə təşkil etdiyi beynəlxalq İkili Diplom Proqramın (BMU-İNHA İDP) məqsədi nədir?

- Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək.

3. BMU-İNHA İDP hansı təhsil səviyyəsinə aiddir?

- Bakalavriat

4. BMU-İNHA İDP-na hansı ixtisaslar daxildir?

- İnformasiya texnologiyaları (keçid balı - 400)
- İnşaat mühəndisliyi (keçid balı - 350)
- Elektrik mühəndisliyi (keçid balı - 350)
- Elektronika mühəndisliyi (keçid balı - 350)

5. BMU-İNHA İDP-na neçə nəfər qəbul nəzərdə tutulub?

- Hər ixtisas üzrə 25 (iyirmi beş) nəfər olmaqla cəmi 100 nəfər tələbə.

6. BMU-İNHA İDP-nin tədris dili hansı xarici dil(ləri) nəzərdə tutur?

- Tədris əsasən 3 il İngilis dilində, 1 il Koreya dilində olacaq, lakin, proqramın şərti olaraq, Koreya dili əlavə xarici dil kimi 3 ildə İDP-nin tələbələrinə tədris ediləcəkdir. Yekun olaraq, tələbələr 4 il ərzində 2 dili mükəmməl öyrənmək şansı əldə edəcəklər.

7. BMU-İNHA İDP-nin tədris müddəti neçə il nəzərdə tutulub?

- 4 akademik il

8. BMU-İNHA İDP-nin təhsil modeli necədir?

- BMU-İNHA İDP 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, İDP-na qəbul olacaq tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulubdur.

9. BMU-İNHA İDP necə maliyyələşir?

- BMU-İNHA İDP, Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı əsasında təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşir.

10. BMU-İNHA İDP-nin maliyyələşdirdiyi xərclərə nələr daxildir?

- BMU-İNHA İDP-nin maliyyələşdirdiyi xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərclər, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də daxildir.

11. BMU-İNHA İDP-na qəbul şərtləri necədir?

- Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavriat) nəticələri əsasında tərəflər aparılır. DİM-in təşkil etdiyi qəbul imtahanında hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balı toplayan abituriyentlər ərizə ilə müraciət edə bilər.

12. BMU-İNHA İDP-na qəbul olmaq üçün necə müraciət etmək lazımdır?

- BMU-İNHA İDP-na qəbul Komissiyası tərəfindən təşkil edilmiş [elektron anketin](#) suallarını cavablandıraraq tələb olunan sənədləri onlayn göndərməklə müsabiqəyə qatılmaq olar.

13. BMU-İNHA İDP-nın müsabiqəsi dedikdə nə nəzərdə tutulur?

- BMU-İNHA İDP-na qəbul olmaq üçün İnha Universitetinin qəbul Komissiyası tərəfindən təşkil olunan 60 dəqiqəlik yazılı (riyaziyyat və fizikadan) imtahan və hər abituriyent üçün şifahi (ingilis dilindən müsahibə) nəzərdə tutulur.

14. BMU-İNHA İDP-na müsabiqənin müddəti hansı tarixləri əhatə edir?

- 28.07.2021 – 14.08.2021-ci il tarixləri saat 23:55 kimi onlayn sənəd qəbulu üçün vaxt verilmişdir.

15. BMU-İNHA İDP-nın yazılı və şifahi imtahanları hansı tarixlərdə olacaq?

- 17.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** 60 dəqiqəlik yazılı imtahan keçiriləcəkdir (riyaziyyat və fizika fənnləri). 17.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** riyaziyyat və fizika fənnlərindən yazılı imtahanda iştirak etmiş lakin imtahan prosesi zamanı internet əlaqəsi və ya hər hansısa bir texniki problem səbəbindən imtahanı uğurla tamamlaya bilməyənlər üçün yenidən imtahan 18.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** təşkil olunacaq. Buna İnha

Universitetinin qəbul Komissiyası qərar verəcək ki, kimə təkrar imtahanda iştirak etməyə icazə verilir.

- ZOOM platformasından istifadə edərək hər bir abituriyent üçün İngilis dilindən şifahi imtahan isə 19.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** təşkil ediləcək.
- İmtahanlardan öncə hər bir müraciət edən abituriyentə İnhə Universitetinin qəbul Komissiyasından e-mail göndəriləcək və həmin e-maldə imtahan ilə əlaqədar təlimat və məlumatlar İngilis dilində təqdim olunacaq.
- İmtahanlardan öncə isə İnhə Universitetinin qəbul Komissiyasının əməkdaşları tərəfindən BMU-İNHA İDP-na qəbul olmaq istəyən abituriyentlər üçün daxili imtahan (riyaziyyat və fizika (yazılı) və ingilis dili (şifahi)) müsabiqəsinə hazırlıq barədə təlimatın detallı izahatı üçün onlayn seminar 17.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** təşkil olunacaq. Bu seminarda iştirak etmək çox vacibdir. Bu barədə abituriyentlərə əlavə e-mail göndəriləcək.

16. BMU-İNHA İDP-nin müsabiqəsi zamanı hər hansı nümunə suallar və ya video təlimat varmı?

- Bəli, daxili imtahanının keçirilməsi ilə bağlı təlimat [keçiddə](#) yerləşdirilmişdir.

17. BMU-İNHA İDP-nin müsabiqəsinin yekun cavabları nə zaman elan ediləcək?

- İnhə Universitetinin daxili imtahanlarını uğurla keçmiş və yüksək nəticə göstərmiş 100 nəfər abituriyentin adlarının [BMU-nun rəsmi web sahifəsində](#) 23.08.2021-ci il ***saat müəyyən ediləcəkdir*** elan ediləcək (daha öncədən email üzərindəndə məlumat göndəriləcəkdir).

18. BMU-İNHA İDP-nin müsabiqəsindən uğurla keçmiş abituriyentlər nə etməlidir?

- Müsabiqəni uğurla keçmiş abituriyentlər tələb olunan sənədlərin əslini ***tarix/saat müəyyən ediləcəkdir*** BMU-ya təqdim edərək rəsmi qeydiyyatdan keçirlər və tələbə adı qazanırlar. BMU-İNHA İDP-na qəbul olunmuş tələbələrin siyahısı Bakı Mühəndislik Universiteti tərəfindən Təhsil Nazirliyinə və DİM-ə təqdim olunur. Qeyd edək ki, rəsmi qeydiyyatdan keçmiş və tələbə adı qazanmış namizədlər DİM-in ixtisas seçimində iştirak hüququnu itirirlər.

19. BMU-İNHA İDP-nin müsabiqəsindən uğurla keçə bilməyən abituriyentlər nə etməlidir?

- Müsabiqədə iştirak etmiş, lakin uğurlu nəticə göstərməyən abituriyentlər ***tarix/saat müəyyən ediləcəkdir*** DİM-in ixtisas seçimində, yəni kodlaşdırma prosesində iştirak edə bilərlər.

20. BMU-İNHA İDP ilə əlaqədar sualları kimə və hara ünvanlamaq olar?

- BMU-İNHA İDP ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, İDP-nin rəsmi Facebook səhifəsinə www.facebook.com/ddp.beu.inha ünvanlamaq və ya +99412 349-99-66/67 (daxili: 2423) / +99451 215-57-34 zəng vurmaq mümkündür.